



Fəxri MÜSLÜM

**Çəkildim özümə...**

Çəkildim özümə, qına çokildim,  
Ağrımın, acımin yaddaşı kimi.  
İxtiyar vaxtına, ana çəkildim,  
Gül-çəpək şəhiyəm göz yaşı kimi.

Yolların sohrala, üzüm göydə,  
Dorvışom, gedirəm, olımdı çölik.  
Yozum somasına, yozum göydə,  
Tanrı dualarım, alışım şorik.

Coxalıb, boy verib dəvə adamlar,  
Ağac tab getirmir, su tab getirmir.  
Coxalıb girova, kirvo adamlar,  
Yer-yurd utanc yeri, torpaq götürür.

Dünya da, can kimi öryib gedir,  
Ayaqlar üstündə, göz görə-görə.  
Bizi de, özyüle kürəyüb gedir,  
Xain zərbəsindən, Sinedə xəç kimi iz görə-görə.

Silah da, sursat da, yarış meydanı,  
No yaşı tanrı, no uşaç-muşaq.  
Yüz hıyo üstündə vuruş meydani,  
Yüz hıyo üstündə neçə qurumsaq.

Ümid dirənsə da, qına, qılıncı,  
Ayaq açağına, çözüzmə bəndi.  
Bozuna dolanşən qurd ulayınca,  
İnsaf da, barş da, bir himə bəndi.

Çəkildim özümə, qına çokildim,  
Ağrımın, acımin yaddaşı kimi.  
İxtiyar vaxtına, ana çəkildim,  
Gül-çəpək şəhiyəm göz yaşı kimi.

**Biz Tanrı verdiyi haqqə tapındıq**

Sağ olım canəmdə, sol ol, siqarda,  
Güllə-top aturmə ömürə, günə.  
Xeyal da, yolların kəsişən yeri,  
Sebrim də, atıstı, hal-ohval künə.

Baxdım ki, sorçolor heç gözü doymır,  
Yerindən, yurdandan duyqu düşübdü.  
Goliş gecicib qaranşun da,  
Baş veron boladan ayıq düşübdü.

Sonradan duydum ki,  
Hor o var köç edib ormana, bağa,  
Çör-cöpdən ev tikib, yuvalanırlar.  
Sos-sosə verib do hor axşam, sehor,  
Kövrük şərqiñlərə oyalanırlar.

Ovqat çıçaklıdı, könlü açıldı,  
Qəm do bezib getdi olımdon monim.  
Qayıtdım ruhumun öz axşarna,  
Sözün etri tutdu dilimden monim.

Biraz havalandıñ uçan xalça tok,  
Aranımdan belo, dağımdan belo.  
Həyat davam edir eldə-obada,  
Qönçə üzə gülür bağından belo.

Gördüm, bulaq hoşrot qonaq-qaraya.  
Gözələri cığırda, yollarda qalb.  
Görür, golən yoxdu, axib dənizə,  
Neçə qalmagaldala, qallarda qalb.

Buludun çaları, doyişmiş kini,  
Əvvəlki ağıma, bozuna çökib.  
Çaxmağın aşzından çıxan qıçılçım,  
Yağışı-yağmurı, yazına çökib.

Virusdu, hər nədi, keçib, gedəsi,  
Biz, Tanrı verdiyi haqqə tapındıq.  
Hər kasın iyəvili, dəmək aqadıq,  
Ömür-gündü, dən-dən,  
Dənleyib, dördyi haqqə tapındıq.

**Kərkükli dostlara**

Kərkükli qardaşım, qərib qardaşım,  
Elə öyrənnmiş,  
İçimiz, çölümüz sobr yeredi.  
Yaxşı ki, dağlımlın sinomaz dağdan,  
Elə məzar yeri, qəbir yeredi.

Kərkük yaddaşların kövrok göz yaşı,  
Şeh tak, damcı-damcı dərib, iç etdik.  
Yolot güy qalıdı bi yolda-izdə,  
Neçə yurd yerini verib, köç etdik.

Elə bond olardıq durna köküne  
Düşən ləloklärı,  
Bağdada, Kərkük bağlı biliçdir.  
Əhval, pərvəz-pərvəz, payız, çohrayı,  
Nə vardi, ofsanə, naqıl bilidir.

Kərkükün şeiri, sözü, söhbəti,  
Eşqin köhnəlində,  
Ayda, aylanmaqça çökərdi bizi.  
Əfsus, dolasın iş qurtarın deyil,  
Fürsət verildikcə çökürdü bizi.

Ağımız tok Korkük olsa, no vardi,  
Tobrizim, Uyğurum, Qarağabım var.  
Solunda, sağında, Bayır-Bucagım,  
Gör, neçə iblisdon, qan sorağım var.

Holo buxaryta odun atrıq,  
İstisi sıfır, üzü qarsıdır.  
Elo mürgü vurub buxarlanıraq,  
Odu, honirtisi,  
Ağzda, dodaqdə sözü qarsıdır.

Kərkükli qardaşım, qərib qardaşım,  
Elo öyrənnmiş,  
İçimiz, çölümüz sobr yeredi.  
Yaxşı ki, dağlımlın sinomaz dağdan,  
Elo mozər yeri, qəbir yeredi.

**Gecələr - çıynimdə qara yapinci**

Gecələr - çıynimdə qara yapinci,  
Kipriyim dolaşdır.  
Bir anda şütiyüb, keçən uledzə.  
Qantopor sayağı, Ayın işığı,  
Səmada işi cizdi.  
Moğribdon şorqino köçən uledzə.

Gecələr - çıynimdə qara yapinci,  
İçim do çöklər, neçin boyunca.  
Hava da, kor qomo, bürkünü çökmez,  
Küleyin boyunca, məchin boyunca.

Gecələr - çıynimdə qara yapinci,  
Ətəyi, danütü yerdən ağar.  
No qadır yüklüsa, dord da öryəşib,  
Yer-yurdun doyişib, hordən, ağar.

Gecələr - çıynimdə qara yapinci,  
Buludu silkolor, çoni silkolor.  
Üz tutub zamanın sossizliyinə,  
İçində ovudub, moni silkolor.

Çökdlər beləcə,  
Çökdlər bizləri, dovo kürkünə,  
Oyunlar kölgədo bitib cücdəri.  
Naxçıləf qonşular, yadlar, bökdəxələr,  
Gözdən uzaq düşmüs,  
Yurdumda, bölgəmdə bitib cücdəri.

Bu, yeni homlödi, yeni gedidi,  
Ağzımız yoxşa, düzəno qodor.  
Xançal-tiyo ilo rosmi çökilən,  
Küroyimizdəki  
Naxşın izino, özüno qodor.

Bax, belo, illərdi, qorinolərdi,  
Yaddaşı soğulmuş adam kimiyik.  
Bozqurdun yerino,  
Sinomizdə kükəl, yellər uladı,  
Ruhumuz - bogulmuş adam kimiyik...